

# Mədəniyyətin gücü

Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı milli irsimizin əbədiliyini təmin edir

**H**ər bir xalqı tarixinin hüdud-suzluğunda sarsılmaz edən ən müüm amillərdən biri də onun mədəniyyətinin gücündür. Ona görə də böyük dövlət xadimləri daim mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, bununla tarixi irlərin əbədiliyini təmin etmiş olurlar.

Mədəni dəyərlərimizin qorunması və inkişafı, bütün dündəmada təbliği Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının ana xətti idi. Bu xətti strateji prioritet kimi davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində son on illiklərdə mədəniyyət sahəsində də geniş islahatlar aparılır. Millimənəvi dəyərlərimizin qorunması və təbliği, tarixi abidələrin bərpası istiqamətində layihələr həyata keçirilir. Respublika həyatında başlanan yeni dövr isə ölkəmizin əsl intibah mərhələsidir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar ölkəmizin mədəniyyət sferasını zənginləşdirir.

## Musiqi sənətinin inkişafı

Prezident İlham Əliyevin mədəniyyət siyasetində müüm bir sahəni əhatə edən musiqi sənətinə diqqət və qayğısı xüsusi yer turur. Musiqi sənətimizin ayrı-ayrı növleri, o cümlədən ən qiymətli mədəniyyət incilərimizdən olan muğam inkişaf etməyə, dünya məqyasında tanınmağa başlıdı. Bu nailiyetlərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri misilsizdir. Şərq musiqisinin bu möhtəşəm nümunəsinin dünyada təbliği istiqamətində görülən işlər sayəsində 2003-cü ildə muğam UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edildi, daha sonra onun inkişafı və dünya sohnələrində tanılılması istiqamətində müxtəlif beynəlxalq layihələr uğurla reallaşdırıldı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Bakıda təkilorək istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi milli mədəniyyət tariximizə ən qiymətli töhfələrdən oldu. Mərkəz muğamin qorunması, öyrənilməsi və təbliği məqsədilə yaradılmışdır. Burada yerli və beynəlxalq məqyaslı muğam konsertləri, festivallar, elmi-praktiki konfranslar və digər mədəni tədbirlər keçirilir. Uzun illərdə ki, Bakıda mütəmadi şəkildə beynəlxalq muğam festivalları təşkil olunur. Bu festivallarda dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər muğam sənətinə, onun müxtəlif variantlarını təqdim edirlər. Ölkəmizin müxtəlif regionlarından gənc istedadların keşf olunduğu muğam münasibələri də son on illiklərdə formalasmış, insanların rəqəbətlə izlədiyi xoş bir ənənəyə çevrilmişdir.

Bu gün dövlətimizin Qarabağdakı böyük quruculuq və bərpa işləri, mədəniyyət paytaxtimız Şuşada həyata keçirilən "Xaribüləb" və Üzeyir bəy Hacıbəyli musiqi festivalları və digər layihələr xalqımızın qüd-



rətini bütün dünyaya nümayiş etdirərək, mədəniyyət tariximizin səhifələrinə qızıl hərflərlə yazılır. Bütün bu layihələrdə Azərbaycanın mədəniyyət xadimlərinin, musiqişünasların iştirakı əlamətdarlıq təşkil edir.

Bəstəkarlarımız Qarabağ Zəfərinə, şanlı ordumuzun qəhrəmanlığına, xalqımızın rəşadətinə, bu zəfəri bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, qəhrəman oğullarımıza, bu yolda canını, qanını əsirgəməyən minlərlə şəhidlərimizin ruhuna, qazılərimizin şücaṭinə həsr olunmuş yeni əsərlər yaradırlar. Əməkdar incəsənət xadimi Mobil Babayevin "Şanlı qələbə" simfonik əsəri əsgəri marşlar ruhundadır, ordumuzun döyüş əzmini tərənnüm edir. Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevin "Qələbə uvertürası" Zəfərimizin parlaq bir mənzərəsini yaradır. Əməkdar artist Vüqar Camalzadənin "Qarabağa gedən yol" kompozisiyası isə sanki bir daha insanlara bu yolu mərhələlərini xatırladır. Gənc bəstəkar, Qarabağ qazisi Vüqar Məmmədzadənin "Dəmir yumruq" əsəri mühərribəni öz gözləri ilə görmüş bir əsgərin, bir vətəndaşın musiqi təfəkkürü ilə yaradılmış, Müzəffər Sərkərdənin ətrafında six birləşən və qələbə qazanan ordumuzun ığidlik dastanıdır. Əməkdar artist Məmməd Cəfərovun "Poema"sı general Polad Həşimovun xatırəsinə yazılib. Bu əsərlərdə müasir qəhrəman obrazı böyük qürur hissini ilə tərənnüm olunmuşdur.

Qarabağ mövzusu Azərbaycan musiqi irləsində zaman-zaman səslənərək, əbədi yer tutmuşdur. Burada Qarabağa, Şuşaya həsr olunmuş nə qədər mahnilar yaranıb - "Qarabağın maralı", "Qarabağın yollarına düşəydim", "Qarabağda bir dənəsən", "Şuşa ceyram", "Şuşanın dağları", "Qalalıyam, qala-li", "Qarabağ şikəstəsi" və sairə Qarabağlı xanəndələrin yaradıcılıq məhsulu olan bu musiqi nümunələri bu gün də xalqın dilinə əzbəridir, bu diyarın ruhunu özündə yaşadır və onun gözəlliyyini nəsillərə çatdırır. Təsadüfi deyil ki, bu mahnilar Qarabağın musiqi rəmzinə çevrilərək, bəstəkar əsərlərinə də hərpub. Vəsif Adıgözəlovun "Qarabağ şikəstəsi", "Qəm karvanı" oratoryaları, "Natiəvan" operası, "Şuşa laylası" mahnısı, xor üçün "Çəkin Qarabağdan qara əlləri", "Odlar yurdı" əsərləri, Ramiz Mustafayevin "Haqq" sənənləridir, Azərbay-

can" vokal-simfonik poeması, Sevda İbrahimovanın "Qarabağnamə" - tar və simfonik orkestr üçün konserti, "Sənin üçün darixıram Şuşam" əsəri, Firəngiz Əlizadənin "İntizar" ("Qarabağnamə") operası, Tofig Bakıxanovun "Qarabağ hərəyi" simfoniyası və onlara irlili-xirdali əsərlər meydana gəlib ki, bunlar bəstəkarların vətəndaşlıq mövqeyinin təzahürləridir, onların düşmənə nifrətini, qələbəyə inamını əks etdirir.

Bu gün Prezident İlham Əliyevin Azərbaycanın musiqi sənətinə diqqət və qayğısı sayəsində Azərbaycan Milli Konservatoriyanın maddi-texniki bazası gücləndirilmiş, yeni tədris korpusları tikiilmişdir. Bu, gənc musiqiçilərin müasir şəraitdə təhsil almalarına, bu günün və gələcəyin parlaq istedadları kimi yetişmələrinə imkan yaradır.

Onların istedadlarını üzə çıxarıb dəstəkləməkdən ötürü davamlı olaraq müxtəlif musiqi müsabiqələri, konsertlər, festivallar təşkil edilir. Gənc ifaçıların dünyaya səhnələrində Azərbaycanı təmsil etmələrinə şərait yaradılır. Musiqi təhsili ilə bağlı dövlət səviyyəsində müxtəlif təqaüdərin, mükafatların verilməsi də gənc istedadlarının dəstəklənməsinə xidmət edir.

Musiqi mədəniyyətimizin inkişafı üçün Azərbaycan Prezidenti mədəniyyət obyektlərinin bərpasına, yenilərinin tikişlərinə də xüsusi diqqət yetirir. Dövlət başçısının təşəbbüsü ilə milli musiqi irləsini, bu ərisi yaradan və yaşıdan sənət adamlarımızın təbliği məqsədilə konsertlər, tədbirlər təşkil edilir, Bakıda və digər səhərlərimizdə onlara abidələr ucaldılır.

## Azərbaycan teatrına dəstək

Teatr sənəti Azərbaycanın mədəni irlərinin vacib tərkib hissəsi kimi dövlət səviyyəsində dəstəklənir, bu istiqamətdə genişməqliyəsi tədbirlər həyata keçirilir. Azərbaycan Prezidentinin mədəniyyət siyasetində teatrların yenidən qurulması və maddi-texniki bazalarının gücləndirilməsi əhəmiyyətli yer tutur. Son on illiklərdə Bakıda və regionlarda bir çox teatr binaları əsaslı təmir olunaraq müasir texnologiyalarla təchiz edilib. Teatr fəaliyyəti ilə məşğul olan sənət adamlarımız hərətərəfli dövlət qayğısı ilə əhatə olunub. Tanımlı teatr xadimləri dövlət tərəfindən mükafatlandırılır, onlara fəxri adlar, təqaüdlər verilir.

Bir faktı da qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə heç bir teatr bağlanmamış, əksinə, Pantomima, "Yuğ", İrvan və Azərbaycan dram teatrları dövlət statusu almışlar. Prezident İlham Əliyevin fərmani ilə 2006-ci ildə "Teatr və teatr fəaliyyəti haqqında" qanun təsdiq edilmişdir. Bu, MDB məkanında və dünyadan inkişaf etmiş ölkələrdə ilk dəfə olaraq atılan addm iddi. Qanun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına böyük yaradıcılıq imkanları vermiş, hər iki teatrda çalışan insanların əməkhaqqı artırılmışdır. Həmin fərman az sonra da bir neçə teatra şamil edilmişdir.

Dövlət başçısının "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli sərəncamı milli teatr sənətinin inkişafı ilə bağlı bir çox tədbirlərə yol açmışdır. 2009-cu ilin mayında Prezidentin sərəncamı ilə "Azərbaycan teatrı 2009-2019-cu illər Dövlət Programı" qəbul edilmişdir.

Bu illər ərzində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılardır, Akademik Milli Dram və digər teatrların binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Hüseyin Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində problemlər olan bina məsələsi köklü şəkildə öz həllini tapıb. İrvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qəçqinliq həyatına son qoyulub və teatr gözəl bina ilə təmin edilib. Bu il Pantomima teatrının 30 yaşı keçirilib.

Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Dram Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istifadəyə verilib. Bu teatrarda ən mürəkkəb quruluşlu tamaşalarla səhnə həyatı vermək üçün lazımlı bütün texnika və mexanizmlər, işıq və səs sistemləri, tamaşaçıların rahatlığına həsablanmış havalandırma və istilik sistemi, gözəl interyer və səhər yaradılıb.

Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə məhdudlaşmır. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan maraqlın artması isə yeni teatr

fealiyyəti formalarının meydana çıxmamasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizmində dəlalət edir. İndi həmin formanın ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən "UNS" Yaradıcılıq Səhnəsinin fealiyyətini xüsusi qeyd etmək lazımdır.

2013-cü il martın 1-də dövlət başçısı "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" sərəncam imzaladı. Həmin ilin iyun ayında yubileyə bağlı təntənəli mərasim keçirildi. 2023-cü ilin fevralında isə Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalandı.

Dövlət başçısının ölkəmizdə teatr təhsilinin keyfiyyətinin yüksəldilməsinə də xüsusi diqqət yetirir. Bu məqsədlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və digər teatr təhsili müəssisələrinin maddi-texniki bazası gücləndirilib, tədris proqramları yenilənib. Teatr sənətinə maraqlı göstərən gənclərin peşəkar səviyyədə təhsil alması və inkişaf etməsi üçün geniş imkanlar yaradılıb.

Azərbaycanda teatr sənətinin təbliği və beynəlxalq səviyyədə tanidlama üçün davamlı şəkildə teatr festivalları, bu yönələn başqa mədəniyyət tədbirləri həyata keçirilir. Bütün bunlar, Azərbaycan teatr sənətinin dünyada tanınmasına və ölkə daxilində teatr ənənələrinin qorunaraq daha da inkişafına xidmət edir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın teatr sənəti müasir texnologiyalara, innovasiyalara uyğunlaşdırılır.

Sənətə, sənətkarla diqqət və qayğını heç zaman əsirgəməyən, milli mədəniyyətimizin inkişafı strategiyasını əzmələ həyata keçirərək ictimai şüurun inkişafına mühüm töhfələr verən dövlət rəhbərimiz İlham Əliyevin müvafiq sərəncamında da qeyd edildiyi kimi, Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasetinin əsas prioritətlərindən biridir. Artıq 151 yaşına çatan Azərbaycan teatrı bu qayğış münasibətdən, dəstəkdən faydalanaraq yeni dövrün çağırışlarına uyğun inkişaf edir, xalqımızın mədəni tərəqqisinə, dövlətimizin hərətərəfli nailiyyətinə deyər qatır.

**İradə ƏLİYEVƏ,  
"Azərbaycan"**